

“SOSIAL XİDMƏTLƏR AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında
İlkin konsolidasiya olunmuş maliyyə hesabatları və
Müstəqil Auditorun Hesabatı
31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə**

RSM Azerbaijan

Demirchi Tower 5th floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571
F +994(12) 480 4563

www.rsm.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin Təsisçisi və Rəhbərliyinə:

Şərti müsbət rəy

Biz “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsin (bundan sonra “Agentlik”) və onun tabeliyində olan qurumların (birlikdə “Qrup”) 31 dekabr 2022-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında ilkin konsolidasiya olunmuş hesabatdan, həmin tarixdə başa çatmış il üzrə xalis xərclər haqqında ilkin konsolidasiya olunmuş hesabatdan, xalis aktivlərdə dəyişikliklər haqqında ilkin konsolidasiya olunmuş hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında ilkin konsolidasiya olunmuş hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri və digər izahedici qeydlərdən ibarət olan ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, Şərti Müsbət Rəy üçün Əsas paraqrafında təsvir olunan məsələnin təsiri istisna olmaqla, əlavə edilmiş ilkin konsolidasiya olunmuş maliyyə hesabatları 31 dekabr 2022-ci il tarixinə MHBS əsasında tam ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarını hazırlamaq məqsədilə, standartlar və şərtlər haqqında effektiv olması gözlənilən ehtimallar və tətbiq edilməsi gözlənilən qaydalar da daxil olmaqla 2 sayılı Qeyddə göstərilən “Təqdimatın əsasları” üzrə 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanması qaydalarına uyğun şəkildə hazırlanmışdır.

Şərti müsbət rəy üçün əsas

Əmlak, tikili və avadanlıqlar

31 dekabr 2022-ci il tarixinə Qrupun əmlak, tikili və avadanlıqlarının “Binalar” kateqoriyasında əks olunan ümumi qalıq dəyəri 50,099,162 AZN (01 yanvar 2022-ci il tarixinə:46,090,616 AZN) olan aktivlər ilkin tanınma anında ədalətli dəyər ilə deyil, mühasibatlıq qalıq dəyəri ilə ölçülmüşdür. Əlavə olaraq, Qrup əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin dəyərsizləşməsi ilə bağlı hesablama həyata keçirməmişdir. Müvafiq olaraq, Qrupun balansına ötürülmüş əmlakların ilkin tanınması və sonradan ölçülməsi, onun xalis aktivlərə, xalis xərclərə təsiri ilə bağlı əminlik qeyri-qənaətbəxş hesab edilir.

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “İlkin konsolidasiya olunmuş Maliyyə Hesabatlarının Auditini üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

İzahedici Paraqraf

Təqdimatın əsasları

Biz, ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarına əlavə edilmiş 2 sayılı Qeydə diqqət yetirmişik. Bu Qeyd ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarına ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarının tam dəstini təşkil etməzdən əvvəl düzəlişlərin edilməsi tələb oluna biləcəyi ehtimalını izah edir. Bundan əlavə, biz, MHBS-yə uyğun olaraq Qrupun maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətinin ədalətli şəkildə təqdimatını MHBS üzrə müqayisəli maliyyə məlumatları və izahedici qeydlər ilə yalnız maliyyə hesabatlarının tam toplusunun təmin edə biləcəyinə diqqət yetirmişik. Bu məsələ ilə bağlı rəyimiz şərti deyildir.

İlkin konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və Qrupun idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı ilkin konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fərqləndiricilik və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan ilkin konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

İlkin konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Qrupu ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativini olmadığı hallar istisna olmaqla, Qrupun öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Qrupun idarəedilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

İlkin konsolidasiya olunmuş maliyyə hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış ilkin konsolidasiya olunmuş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- İlkin konsolidasiya olunmuş maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranmış təhrifi aşkarlamamaq riskindən daha yüksəkdir, çünki, saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti ilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;

- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin ilkin konsolidasiya olunmuş maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya olunmuş ilkin maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və Qrupun biznes fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıyıq.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan

"SOSIAL XİDMƏTLƏR AGENTLIYI" PUBLİK HÜQUQİ ŞƏXS

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA İLKİN KONSOLIDASIYA OLUNMUŞ HESABAT 31 DEKABR 2022-Cİ İL TARİXİNƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

| | Qeydlər | 31 dekabr 2022-ci il | 01 yanvar 2022-ci il |
|--|---------|-------------------------|-------------------------|
| AKTİVLƏR | | | |
| Uzunmüddətli aktivlər | | | |
| Əmlak, tikili və avadanlıqlar | 7 | 58,537,545 | 54,259,695 |
| Qeyri-maddi aktivlər | 8 | 1,515,682 | 920,765 |
| Cəmi uzunmüddətli aktivlər | | 60,053,227 | 55,180,460 |
| Cari aktivlər | | | |
| Pul vəsaitləri və onların ekvivalentləri | 9 | 5,272,426 | 2,525,234 |
| Mal-material ehtiyatları | 10 | 5,170,483 | 5,152,886 |
| Verilmiş avanslar | 11 | 77,740 | 84,012 |
| Cəmi cari aktivlər | | 10,520,649 | 7,762,132 |
| CƏMİ AKTİVLƏR | | 70,573,876 | 62,942,592 |
| ÖHDƏLİKLƏR VƏ KAPİTAL | | | |
| ÖHDƏLİKLƏR | | | |
| Cari öhdəliklər | | | |
| Ticarət kreditör borcları | 12 | 244,261 | 199,833 |
| Cəmi cari öhdəliklər | | 244,261 | 199,833 |
| KAPİTAL | | | |
| Nizamnamə kapitalı | 13 | 1,000,000 | 1,000,000 |
| Ümumi fond | | 69,329,615 | 61,742,759 |
| Cəmi kapital | | 70,329,615 | 62,742,759 |
| CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | | 70,573,876 | 62,942,592 |

Rəhbərlik tərəfindən

Vüqar Behbudoğlu
İdarə heyətinin sədri

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası



Əlişah Kövsərov
Maliyyə direktoru

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası

"SOSIAL XİDMƏTLƏR AGENTLIYI" PUBLİK HÜQUQİ ŞƏXS

XALİS XƏRCLƏR HAQQINDA İLKİN KONSOLIDASIYA OLUNMUŞ HESABAT

31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

| | | 31 dekabr 2022-ci il |
|---|---------|-------------------------------|
| | Qeydlər | tarixində başa çatmış il üzrə |
| MƏSRƏF VƏ XƏRCLƏR: | | |
| İşçi heyəti ilə bağlı məsrəflər | 14 | (31,159,091) |
| Sosial xidmət və maddi yardım xərcləri | 16 | (10,461,806) |
| Köhnəlmə və amortizasiya xərcləri | | (2,125,559) |
| Ümumi nəzarət altında olan qurumlara aktivlərin köçürülməsindən zərər | | (379,124) |
| İnzibati və digər əməliyyat xərcləri | 15 | (8,809,185) |
| | | <u>(52,934,765)</u> |
| ƏMƏLIYYAT XƏRCLƏRİ: | | |
| Digər əməliyyat gəlirləri | 17 | 5,117 |
| | | <u>(52,929,648)</u> |
| İL ÜZRƏ XALİS XƏRCLƏR | | <u>(52,929,648)</u> |
| İL ÜZRƏ CƏMI XALİS XƏRCLƏR | | <u>(52,929,648)</u> |

Rəhbərlik tərəfindən:

Vüqar Behbudov
İdarə heyətinin sədri

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası



Əljah Kövsərov
Maliyyə direktoru

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası

"SOSIAL XİDMƏTLƏR AGENTLIYI" PUBLİK HÜQUQİ ŞƏXS

XALIS AKTİVLƏRDƏ DƏYİŞİKLİKLƏR HAQQINDA İLKİN KONSOLIDASIYA OLUNMUŞ HESABAT 31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

| Qeydlər | Nizamnamə kapitalı | Ümumi fond | Cəmi kapital |
|---------------------------------|--------------------|--------------|--------------|
| 01 yanvar 2022-ci il | 1,000,000 | 61,742,759 | 62,742,759 |
| Dövlət büdcəsindən daxilolmalar | - | 54,243,802 | 54,243,802 |
| Əvəzsiz olaraq alınan aktivlər | - | 6,272,702 | 6,272,702 |
| İl üzrə cəmi xalis xərclər | - | (52,929,648) | (52,929,648) |
| 31 dekabr 2022-ci il | 1,000,000 | 69,329,615 | 70,329,615 |

Rəhbərlik tərəfindən:

Vüqar Behbudov
İdarə heyətinin sədri

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası



Əlişah Kövsərov
Maliyyə direktoru

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası

"SOSIAL XİDMƏTLƏR AGENTLIYI" PUBLİK HÜQUQİ ŞƏXS

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA İLKİN KONSOLIDASIYA OLUNMUŞ HESABAT
31 DEKABR 2022-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

| | Qeydlər | 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə |
|---|---------|---|
| ƏMƏLIYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN AXINI: | | |
| Dövlət büdcəsindən daxilolmalar | | 54,243,802 |
| Digər əməliyyat gəlirləri üzrə daxilolmalar | 17 | 5,117 |
| İşçilərlə bağlı öhdəliklərin ödənilməsi | 14 | (31,159,091) |
| Təchizatçılara ödənişlər | | (19,055,992) |
| Digər xərclər üzrə xaricolmalar | | (11,170) |
| | | <u>4,022,666</u> |
| Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri | | |
| İNVESTİSIYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN AXINI: | | |
| Əmlak, tikili və avadanlıqların və qeyri maddi aktivlərin satın alınması üzrə ödənişlər | 7,8 | (1,275,474) |
| | | <u>(1,275,474)</u> |
| İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri | | |
| PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİNDƏ XALIS ARTIM | | 2,747,192 |
| PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, ilin əvvəlinə | 9 | 2,525,234 |
| PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, ilin sonuna | 9 | 5,272,426 |

Rəhbərlik tərəfindən:

Vüqar Behbudov
İdarə heyətinin sədri

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası



Əlişah Kövsərov
Maliyyə direktoru

24 aprel 2024-cü il
Bakı, Azərbaycan Respublikası